

# Əbədiyyaşarlığı ilə bəşər tarixinə daxil olmuş Heydər Əliyev müasir müstəqil dövlətçilik tariximizin banisidir

(Əvvəli 2 fevral sayımızda)

**Əhalinin böyük bir hissəsinin kənd tasarrufatı ilə məşğul olduğunu nəzərə alan Heydər Əliyev Azərbaycanda texniki imkanlarla tomin olunmuş sovxoza və kolxozların fəaliyyətinə ciddi qdinqat ayırdı. Pambıqılıq, üzümçülük, tütünçülük inkişaf edir, suvarma kanalları və dərəçalar yaradıldı. Nəqliyyatın inkişafına xüsusi diqqət yetirildi. 70-80-ci illarda respublikada 6 min km. şosse, 260 km. dəməriyol xətti çəkilməsinə nail olunmuşdur. Bakı-Böyük Kəsik və Bakı-Yalama dəmir yolu xətləri elektrifikasiyalıdır. Sosial sahənin inkişafı o dövrda da ulu öndərin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edirdi.**

İnsanlara qayıt, onların yaşayış və əmək şəraitinin yaxşılaşdırılmasına Heydər Əliyev daxili siyasetinin əsas məqsədlərindən biri idi. Deniz vağzalı, indkı Heydər Əliyev adına Respublika sarayı, "Moskva" Məhmanxanası, Güllüstan sarayı, yeni metro tikintiləri Heydər Əliyevin 70-ci illerde respublikaya rəhbərliyi dövrünün nümuneleridir. 1971-ci ildə Kursu kəməri, 1982-ci ildə Sabirabadda itti su təchizati sistemi istifadəyə verildi. Mərkəzdən göstərilən manelərə baxmayaraq Heydər Əliyev Azərbaycanda quruculuq işlərini davam etdirir, yeni sahələrin inkişafına çəhəldir.

Azərbaycan xalqının ümum-milli lideri Heydər Əliyevin 90 illik yubileyi proseslerinin hazırlığı möhkəm teməli ulu öndər tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Bütövlükde Azərbaycan xalqının mədəniyyətinə və tarixinə dərindən böyük olan Heydər Əliyev respublikaya rəhbərliyi etdiyi illərdə təhsilin inkişafına eveszsiz töhfələr vermiş milli kadrların hazırlanmasına keyfiyyətce yeni mərhələyə yüksəltmişdir.

Heydər Əliyevin uzaqqoroniyyi saysında 1971-ci ildə C.Naxçıvanskiadına respublika orta ixtisaslaşdırılmış internat məktəbinin açılması, milli hərbi kadrların hazırlanmasında müstəsna rol oynadı. Təhsilin ruslaşdırılması, tarixin saxtalaşdırılması istiqamətində imperiyanın fəaliyyətini məhdudlaşdırın Heydər Əliyev Azərbaycandan kənarda yüksək ixtisaslı kadrlar hazırlanması istiqamətində dövlət siyyəsəsində böyük işlər gördü. Azərbaycanın elə bir güşəsi, kəndi, qəsəbəsi, rayon şəhəri yoxdur ki, orada Heydər Əliyevin izi, eli olmasın.

Ulù öndərimiz Tovuzun Qovlar qəsəbəsində də abədi iz qoyub. 1978-ci ildə Tovuz rayonuna səfəri zamanı Qovlar qəsəbə sovxozunga olarkən təsərrüfat rəhbəri Əli Süleymanovun iş tacribasına yüksək qiymət verərək göstəriş verib ki, Qovlar qəsəbəsində kənd tosərrüfatı mütaxassisları hazırlayan texnikum təşkil olunsun. Elə həmin ildə tez bir zamanda texnikum təşkil edilib.

Elmə, mədəniyyət xadimlərinə böyük diqqət və qayğı onların yubileylorının keçirilməsi, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə veriləsi bütün dönmərlərdə Heydər Əliyev diqqət mərkəzindən olmuşdur.

1976-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının nəşrinə başlandı.

"Mən müəllim adındanyüksək ad tanımırıram" kələmi Heydər Əliyevin böyük lütfünü bir daha göstərdi. Azərbaycanın gələcəyini məhz yüksək təhsil görmüş gənciyimizən asılı olduğunu dəfələrlə vurgulayan ulu öndər yaradıcı insanlara, rossanə və müsiqicilərə, şairlərə və teatr xadimlərinə böyük qiymət verdi.

1970-ci ildən Bakıda "Sovet türkologiyası" jurnalı çap olunmağa başladı. Xalqın özünüdürək, milli



dirçəliş proseslerinde "Qobustan" inceşənət almanaxı ilə "Ulduz" jurnalı mühüm rol oynadı. Heydər Əliyevin qayıtı sayəsində yeni kinofilmər, tarixi ekran əsərləri yaradıldı.

Heydər Əliyevin idarəcilik istedadi, tükenməz enerjisi və misilsiz işgüzərlüyü 1982-ci ildə SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi vaxtlarda özünü xüsusiye parlaq təzahür etdi.

O, ümumittifaq və dünya miqyasında yüksək nüfuzlu malik idi. Ölkələrdə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasında böyük rol oynaması sayəsində dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi. Onun nüfuzu artıraq bədxahları və düşmənləri də çoxalırdı. Bunu böyük Heydər Əliyev də bildirdi, lakin öz başladığını işlərə və tutduğu yoldan dönməz idi.

Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmət göstərmişdi.

Azərbaycan rəhbərliyinin birinci dövründə, yəni 1969-1982-ci illərdə xalq təsərrüfatı və mədəni quruculuğundan dair uzunmüddətli və ardıcıl fəaliyyət programı hazırlanıb, onun heyətə keçirilməsinə yüksək bacarıqla rəhbərlik edən Heydər Əliyev həm də bu günkü iqtisadi inkişafın teməlini, mədəni yüksəlişin əsaslarını möhkəmləndirdi.

Türk-müsəlman xalqına qarşı ayrıseçkiliyin heyata keçirildiyi şəraidi SSRİ kimi nəhəng bir dünya dövlətinin rəhbərliyinə ucalmaqla Heydər Əliyev misilsiz dövlət idarəciyi istədə və bacarığı nümayiş etdirmiştir.

Azərbaycanın milli maraqlarına dönmədən xidmət edən Heydər Əliyev 1977-ci ildə "Azərbaycan SSR-nin yeni Konstitusiya layihəsində Azərbaycan dilinin Azərbaycan SSR-in dövlət dili olması haqqında maddənin öks olunmasına nail olmuşdur.

SSRİ-nin mövcudluğu dövründə Heydər Əliyev dəfələrlə SSRİ Ali Sovetində deputat seçilmiş, ittifaq sovetinin sədr müavini olmuş, 4 çağırış dəlbədal Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdi.

İlk dəfə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada ləyiq görullen Heydər Əliyev dörd dəfə Lenin ordəni, çoxlu digər orden və medallarla təltif edilmişdir.

1970-80-ci illərdə Heydər Əliyev Sov.İKP MK və SSRİ Ali Soveti nümayəndə heyətinin başçısı və üzvü kimi Meksika, Almaniya, Vietnam, Koreya, Ruminiya, Yuqoslaviya, İtalya, Misir, Suriya və Hindistana rəsmi səfərlər etmişdi. Dünyanın 30-dan çox ölkəsinə səfər edib.

Heydər Əliyev dövlətçilik və siyasi fəaliyyətinin en qaynar və şərəflə dövrü onun müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi ikinci mərhələni ehəte edir.



Azərbaycan Xalq Cumhuriyyətinin üçüncü bayraqını hələ Naxçıvanda Muxtar Respublikanın dövlət bayraqı kimi qəbul etmək Heydər Əliyev tarixi-millî ənənələrin yaradılması zəruriliyini, tarixi varisiliyin qorunması vacibliyini göstərdi.

Heydər Əliyev hələ 1991-ci ildə SSRİ rəhbərliyinə guya yeni ittifaq yaratmaqla bağlı referendum təklifinə tavab verərək demişdi: "Mən yeni ittifaqa daxil olmaq və bunun üçün referendum keçirməyən heç bir şərt qoymadan eleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getmeli, tam istiqaliyyət uğrunda mübarizə aparmalıdır".

1993-cü il oktyabrın 10-da Azərbaycan Prezidentinin andığında mərasimində ulu öndər söylemişdi: "Bələ yüksək və mesuliyətli vəzifəni üzərimə götürərək, bərəncini növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdretinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə baslediyi ümidi-lərənən və vəzifənən üzərimə götürməyə məcbur edib. Əməni etmə istəyirəm ki, bu ümidi-ləri doğrultmadan əlimdən goləni əsrigəməyəcəyəm".

Zaman bu sözərin həqiqətən əvvərildiyini sübut etdi. Heydər Əliyevin Azerbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayosunu azərbaycanlı, müstəqillik, dövlətçilik, milli tərəqqi, ümumiyyət və ümiməbəsi dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Xarici siyaset milli maraqlara və uzaqqoroniyyətən əsaslanan xətə inkişaf etməyə başladı.

Prezidentin xüsusi xarici siyasetdə uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər namənin ən nüfuzlu tribunardan məharətə istifadə etməsi dövlətçiliyimin bu günü üçün çox əhəmiyyətli idi və dostlarımızı sevindirdi, bədxahları misilə isə moyus edirdi.

1994-cü il mayın 12-də Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəsənən edilməsinə nail olmuşda Heydər Əliyev diplomatik təşəkkür xalqımızın genefondu-nun məhv edilməsinin qarşısını aldı.

Azərbaycanlı tobbi ettiyatlarla və əlverişli coğrafi-strateji mövqeyində ölkəmizin milli mənafeyinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işləniləşdirilməsi və heyətə keçirilməsi sayəsində istifadənin en vacib nümunəsi 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsinin hazırlanması oldu. Bundan sonra da Xəzərin karbohidrojin cəhitiyləndən birgə istifadə haqqında yeni-ümumiyyətde 21-dən çox sazişlər imzalandı. İştirakçı dövlətlərin sayı 15-ə, şirkətlərin sayı 33-ə çatdırıldı ki, bu da Azərbaycana yaxın illərdə 60 milyard dollarдан çox sərmayə qoyulmasını nəzərdə tuturdur. Bu müqavilələr iqtid=sadı səmərədən başqa hom də çox müümüyətli ləğvələrə nail olmayırlar.

Heydər Əliyev dövlətçilik və siyasi fəaliyyətinin en qaynar və şərəflə dövrü onun müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi ikinci mərhələni ehəte edir. 1993-cü ildən Heydər Əliyevin ulu öndərin siyasetinin davamı olaq 2003-cü ildən həyətə keçirdiyi ugurlu məqsədyönlü, düşünləmiş daxili və xarici siyaset ölkəmizi dəha qüdrətli dövlətə çevirmiş, beynəlxalq alomdə nüfuzunu dəha da artırmışdır.

edirdi. Bakı-Supsa, Bakı-Tibilisi-Ceyhan boru kəmərlərinin tikilib istifadəyə verilmesi Heydər Əliyev iqtisadi strategiyasının təntənəsi, onun müdrik uzaqqoroniyyətin ifadəsidir.

1998-ci ilin sentyabrında tarixi böyük İpək yolunun bərpasına yönəlmis beynəlxalq Bakı konfransı 32 ölkəni və 14 beynəlxalq təşkilatı bir araya topladı. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində böyük regional birləş GUAM yaradıldı.

Azərbaycan dövlətçiliyini qoruya saxlamaq, onu möhkəmləndirmək üçün 1994-1995-ci illərdə daxildə böyük təhlükələrin-dövlətçiliyi və Azərbaycanı parçalamaq cəhdlerinin qarşısı vaxtında və qətiyyətə alındı, sabitlik bərqa-rar edildi. Demokratik, hüquq, suveren və döneyə dövlət quruculuğu sahəsində ardıcıl siyaset yeridək inşa hüquq və azadlıqların başlıca prinsiplərinə bərqa-rar edildi. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası böyük hadisə oldu. Dövlətimiz insan hüquq və azadlıqları sahəsində demək olar ki, bütün beynəlxalq konsepsiya və sazişlərə qoşulmuşdur. Ölkədə çox partiyalı parlament fəaliyyət göstərir.

Heydər Əliyevi çağdaş türk dünyasının en nüfuzlu şəxsiyyəti kimi səciyyələndirən meyarlardan biri de onun yarixi acı və amansız sinəq dövrlərində, ermənilərin xüsusi qəddarlıqla həyata keçirdikləri soyqırımları neticəsində döyanın ayrı-ayrı ölkələrinə səpələnmiş azərbaycanlıların yaradılması sahəsində müstəsna xidmətləridir. Məhz 1991-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr-Dünya azərbaycanlılarının həmreliyi günü elan olundu. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmiş. Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edilmişdi.

Müstəqil dövlətçiliyimiz Heydər Əliyev tərəfindən formalasırılan mənəvi-ideoloji əsas dönya azərbaycanlılarının həmreliyinin möhkəmləndirilməsində həllədiyi rol oynamışdı.

Bu gün ulu öndərin şəhərəsi olan, müstəqil, demokratik, dönya Azərbaycan dövləti Heydər Əliyevin məqsədyönlü, düşünləmiş, daxili və xarici siyaseti neticəsində günü-gündən inkişaf edir, döyanın nəzər diqqətini özüne celb etməkdədir. Bu uğurlu siyasi kursun verdiyi nəticədir ki, arıq Azərbaycan regionun lider dövləti, döyanın en inkişaf etmiş ölkələrindən biridir.

Tarixi əvəzolunmaz şəxsiyyət, bənzərsi döyanın siyasi xadim, döyanın qəbul etdiyi və məsləhətənəsi, döyanın herbi, siyasi, informasiya mühərribəsi tarixinə yeniliklər bəxş etmiş, 30 ildən artıq bir vaxtda davam edən erməni işgalinə 44 günlük məharibədə son qoynaq beynəlxalq erməni lobbilərinin, ermənipərest dövlətər, bəzəi beynəlxalq təşkilatların ikili mövqələrinin, informasiya vəsətərinin yalan, yudurma antazəyən təbliğatlarını darmadığın edərək, onları söndürən, xalqımızın milli qəhrəmanı, vətən məhərribəsi qəhrəmanı, her bir azərbaycanlının prezidenti Ali Baş Komandanı cənab İlham Əliyevin ulu öndərin siyasetinin davamı olaq 2003-cü ildən həyətə keçirdiyi ugurlu məqsədyönlü, düşünləmiş daxili və xarici siyaset ölkəmizi dəha qüdrətli dövlətə çevirmiş, beynəlxalq alomdə nüfuzunu dəha da artırmışdır.

Dəmir QURBANLI